



Məryəm ƏLİZADƏ

*əməkdar incəsənət xadimi,
sənətşünaslıq üzrə elmlər doktoru
professor*

Açın pördöni: Elçin golir...
Bu ifadoni heç də, sadoco, gəlişgözəl bir
ifado kimi qavramayın: o, bir bənzətmo-allü-
ziyadır.

Ancaq Elçin addım-addım dramaturgiya-ya golmodı, əslində, o, birbaşa teatrin sohno-sino öz pyeslər buketi ilə atıldı.

Bu hadisənin Azərbaycan odəbiyyatlaşmışlığında və teatrşünaslığında müxtalif cür ifadələrlə, ancaq cyni bir istiqamətdə, cyni bir tonallıqla çoxsəyli izahları var. Mən Elçinin dramaturgiyasını və bu dramaturgiyanı

sohno tecrübümlünü araşdırarken forqlı-forqlı tarixlər, fakilər rast goldım. Bir qoxlanı yazdırdı moqalı vo dissertasiyalarda okşarınan öz-görüb-tanıqları İlçindən danışır, öz-təəssürat və assosiasiylardan çıxış edərək onun dramaturgiyaya və teatra golmə tarixinin müyyənolnırıcırları. Lakin obyektiv tarixi fakilər mövcududur vo onlara istinad edərək fikir söyləmək tədqiqatçı üçün mühüm bir şərtidir.

Baxmayaraq ki, atası, xalq yazarı İlyas Əfendiçevin dramaturqlığındakı uğurları onun gözloru qarşısında gerçəkləmişdi. amma gö-rünür ki, Elçin uzun müddət heç bu sahəyə gəlmək barədə düşünməmişdi. Çünkü Işçiyənəsən vurğun idi vo holo yetərinəcə gənə olmasına baxmayaraq, artıq bütün keçmiş SSRİ miyazında möşhurlaşmışdı, SSRİ Lenin Komsomolu mütəkafatına layiq görülmüşdü, sovet adəbi məkanının "Smena", "Nedelya" jurnalları, "Literaturnaya gazeta" vo digər bù kimin o mətöbər mötəbər organlarının müka-fatlanı almışdı vo nəsriy zirvəsinə doğru inamla irəliləyirdi. O, 1983-cü ilde "Mahmud vo Moryom", 1985-ci ilde "Ağ dovo", 1989- ci ilde isə "Ölüm hökmü" kimi iri hörməti ro-mlanılarını yazaqla monumental epik bın-trixha imza atdı. Mən holo bu zaman orzındı (1983-1989) qələmə alıǵı vo noş elat-dırıdı çoxsaylı həkayə vo povestər kitabla-rını, dissertasiya vo elmi-tonquid möqalələrini (onlar barəsində ödəbiyyatınanın çoxsaylı möqalə vo təhlükə yazıbzaları) xatırlatıram.

Karşılıkla, sonucunda bu türnlere son olarak mohsuldar odaklı-bodak, elmi-analitik bir foaliyyetdir ve ilk baxışda bu intensiv ya-radıcı çalışmalar sırasında sanki dramaturgi-yaya, teatra yer yoxdur ve Elçin sanki buna heç cəhd də etmər.

Lakin gölin, çok önemli matlobların gözlemlendiği bir mosquamı unutmayıcaq, lakinçı suratı da Elçin yaradılığına "Min gecədən bini" adlı ilk hekayeler kitabının ışığı üzü gördüğünden 1966-1967-1968-1969-1970-1971-1972-1973-1974-1975-1976-1977-1978-1979-1980-1981-1982-1983-1984-1985-1986-1987-1988-1989-1990-1991-1992-1993-1994-1995-1996-1997-1998-1999-2000-2001-2002-2003-2004-2005-2006-2007-2008-2009-2010-2011-2012-2013-2014-2015-2016-2017-2018-2019-2020-2021-2022-2023-2024-2025-2026-2027-2028-2029-2030-2031-2032-2033-2034-2035-2036-2037-2038-2039-2040-2041-2042-2043-2044-2045-2046-2047-2048-2049-2050-2051-2052-2053-2054-2055-2056-2057-2058-2059-2060-2061-2062-2063-2064-2065-2066-2067-2068-2069-2070-2071-2072-2073-2074-2075-2076-2077-2078-2079-2080-2081-2082-2083-2084-2085-2086-2087-2088-2089-2090-2091-2092-2093-2094-2095-2096-2097-2098-2099-20100-20101-20102-20103-20104-20105-20106-20107-20108-20109-20110-20111-20112-20113-20114-20115-20116-20117-20118-20119-20120-20121-20122-20123-20124-20125-20126-20127-20128-20129-20130-20131-20132-20133-20134-20135-20136-20137-20138-20139-20140-20141-20142-20143-20144-20145-20146-20147-20148-20149-20150-20151-20152-20153-20154-20155-20156-20157-20158-20159-20160-20161-20162-20163-20164-20165-20166-20167-20168-20169-20170-20171-20172-20173-20174-20175-20176-20177-20178-20179-20180-20181-20182-20183-20184-20185-20186-20187-20188-20189-20190-20191-20192-20193-20194-20195-20196-20197-20198-20199-20200-20201-20202-20203-20204-20205-20206-20207-20208-20209-202010-202011-202012-202013-202014-202015-202016-202017-202018-202019-202020-202021-202022-202023-202024-202025-202026-202027-202028-202029-202030-202031-202032-202033-202034-202035-202036-202037-202038-202039-202040-202041-202042-202043-202044-202045-202046-202047-202048-202049-202050-202051-202052-202053-202054-202055-202056-202057-202058-202059-202060-202061-202062-202063-202064-202065-202066-202067-202068-202069-202070-202071-202072-202073-202074-202075-202076-202077-202078-202079-202080-202081-202082-202083-202084-202085-202086-202087-202088-202089-202090-202091-202092-202093-202094-202095-202096-202097-202098-202099-2020100-2020101-2020102-2020103-2020104-2020105-2020106-2020107-2020108-2020109-2020110-2020111-2020112-2020113-2020114-2020115-2020116-2020117-2020118-2020119-2020120-2020121-2020122-2020123-2020124-2020125-2020126-2020127-2020128-2020129-2020130-2020131-2020132-2020133-2020134-2020135-2020136-2020137-2020138-2020139-2020140-2020141-2020142-2020143-2020144-2020145-2020146-2020147-2020148-2020149-2020150-2020151-2020152-2020153-2020154-2020155-2020156-2020157-2020158-2020159-2020160-2020161-2020162-2020163-2020164-2020165-2020166-2020167-2020168-2020169-2020170-2020171-2020172-2020173-2020174-2020175-2020176-2020177-2020178-2020179-2020180-2020181-2020182-2020183-2020184-2020185-2020186-2020187-2020188-2020189-2020190-2020191-2020192-2020193-2020194-2020195-2020196-2020197-2020198-2020199-2020200-2020201-2020202-2020203-2020204-2020205-2020206-2020207-2020208-2020209-20202010-20202011-20202012-20202013-20202014-20202015-20202016-20202017-20202018-20202019-20202020-20202021-20202022-20202023-20202024-20202025-20202026-20202027-20202028-20202029-20202030-20202031-20202032-20202033-20202034-20202035-20202036-20202037-20202038-20202039-20202040-20202041-20202042-20202043-20202044-20202045-20202046-20202047-20202048-20202049-20202050-20202051-20202052-20202053-20202054-20202055-20202056-20202057-20202058-20202059-20202060-20202061-20202062-20202063-20202064-20202065-20202066-20202067-20202068-20202069-20202070-20202071-20202072-20202073-20202074-20202075-20202076-20202077-20202078-20202079-20202080-20202081-20202082-20202083-20202084-20202085-20202086-20202087-20202088-20202089-20202090-20202091-20202092-20202093-20202094-20202095-20202096-20202097-20202098-20202099-202020100-202020101-202020102-202020103-202020104-202020105-202020106-202020107-202020108-202020109-202020110-202020111-202020112-202020113-202020114-202020115-202020116-202020117-202020118-202020119-202020120-202020121-202020122-202020123-202020124-202020125-202020126-202020127-202020128-202020129-202020130-202020131-202020132-202020133-202020134-202020135-202020136-202020137-202020138-202020139-202020140-202020141-202020142-202020143-202020144-202020145-202020146-202020147-202020148-202020149-202020150-202020151-202020152-202020153-202020154-202020155-202020156-202020157-202020158-202020159-202020160-202020161-202020162-202020163-202020164-202020165-202020166-202020167-202020168-202020169-202020170-202020171-202020172-202020173-202020174-202020175-202020176-202020177-202020178-202020179-202020180-202020181-202020182-202020183-202020184-202020185-202020186-202020187-202020188-202020189-202020190-202020191-202020192-202020193-202020194-202020195-202020196-202020197-202020198-202020199-202020200-202020201-202020202-202020203-202020204-202020205-202020206-202020207-202020208-202020209-2020202010-2020202011-2020202012-2020202013-2020202014-2020202015-2020202016-2020202017-2020202018-2020202019-2020202020-2020202021-2020202022-2020202023-2020202024-2020202025-2020202026-2020202027-2020202028-2020202029-2020202030-2020202031-2020202032-2020202033-2020202034-2020202035-2020202036-2020202037-2020202038-2020202039-2020202040-2020202041-2020202042-2020202043-2020202044-2020202045-2020202046-2020202047-2020202048-2020202049-2020202050-2020202051-2020202052-2020202053-2020202054-2020202055-2020202056-2020202057-2020202058-2020202059-2020202060-2020202061-2020202062-2020202063-2020202064-2020202065-2020202066-2020202067-2020202068-2020202069-2020202070-2020202071-2020202072-2020202073-2020202074-2020202075-2020202076-2020202077-2020202078-2020202079-2020202080-2020202081-2020202082-2020202083-2020202084-2020202085-2020202086-2020202087-2020202088-2020202089-2020202090-2020202091-2020202092-2020202093-2020202094-2020202095-2020202096-2020202097-2020202098-2020202099-20202020100-20202020101-20202020102-20202020103-20202020104-20202020105-20202020106-20202020107-20202020108-20202020109-20202020110-20202020111-20202020112-20202020113-20202020114-20202020115-20202020116-20202020117-20202020118-20202020119-20202020120-20202020121-20202020122-20202020123-20202020124-20202020125-20202020126-20202020127-20202020128-20202020129-20202020130-20202020131-20202020132-20202020133-20202020134-20202020135-20202020136-20202020137-20202020138-20202020139-20202020140-20202020141-20202020142-20202020143-20202020144-20202020145-20202020146-20202020147-20202020148-20202020149-20202020150-20202020151-20202020152-20202020153-20202020154-20202020155-20202020156-20202020157-20202020158-20202020159-20202020160-20202020161-20202020162-20202020163-20202020164-20202020165-20202020166-20202020167-20202020168-20202020169-20202020170-20202020171-20202020172-20202020173-20202020174-20202020175-20202020176-20202020177-20202020178-20202020179-20202020180-20202020181-20202020182-20202020183-20202020184-20202020185-20202020186-20202020187-20202020188-20202020189-20202020190-20202020191-20202020192-20202020193-20202020194-20202020195-20202020196-20202020197-20202020198-20202020199-20202020200-20202020201-20202020202-20202020203-20202020204-20202020205-20202020206-20202020207-20202020208-20202020209-202020202010-202020202011-202020202012-202020202013-202020202014-202020202015-202020202016-202020202017-202020202018-202020202019-202020202020-202020202021-202020202022-202020202023-202020202024-202020202025-202020202026-202020202027-202020202028-202020202029-202020202030-202020202031-202020202032-202020202033-202020202034-202020202035-202020202036-202020202037-202020202038-202020202039-202020202040-202020202041-202020202042-202020202043-202020202044-202020202045-202020202046-202020202047-202020202048-202020202049-202020202050-202020202051-202020202052-202020202053-202020202054-202020202055-202020202056-202020202057-202020202058-202020202059-202020202060-202020202061-202020202062-202020202063-202020202064-202020202065-202020202066-202020202067-202020202068-202020202069-202020202070-202020202071-202020202072-202020202073-202020202074-202020202075-202020202076-202020202077-202020202078-202020202079-202020202080-202020202081-202020202082-202020202083-202020202084-202020202085-202020202086-202020202087-202020202088-202020202089-202020202090-202020202091-202020202092-202020202093-202020202094-202020202095-202020202096-202020202097-202020202098-202020202099-2020202020100-2020202020101-2020202020102-2020202020103-2020202020104-2020202020105-2020202020106-2020202020107-2020202020108-2020202020109-2020202020110-2020202020111-2020202020112-2020202020113-2020202020114-2020202020115-2020202020116-2020202020117-2020202020118-2020202020119-2020202020120-2020202020121-2020202020122-2020202020123-2020202020124-2020202020125-2020202020126-2020202020127-2020202020128-2020202020129-2020202020130-2020202020131-2020202020132-2020202020133-2020202020134-2020202020135-2020202020136-2020202020137-2020202020138-2020202020139-2020202020140-2020202020141-2020202020142-2020202020143-2020202020144-2020202020145-2020202020146-2020202020147-2020202020148-2020202020149-2020202020150-2020202020151-2020202020152-2020202020153-2020202020154-2020202020155-2020202020156-2020202020157-2020202020158-2020202020159-2020202020160-2020202020161-2020202020162-2020202020163-2020202020164-2020202020165-2020202020166-2020202020167-2020202020168-2020202020169-2020202020170-2020202020171-2020202020172-2020202020173-2020202020174-2020202020175-2020202020176-2020202020177-2020202020178-2020202020179-2020202020180-2020202020181-2020202020182-2020202020183-2020202020184-2020202020185-2020202020186-2020202020187-2020202020188-2020202020189-2020202020190-2020202020191-2020202020192-2020202020193-2020202020194-2020202020195-2020202020196-2020202020197-2020202020198-2020202020199-2020202020200-2020202020201-2020202020202-2020202020203-2020202020204-2020202020205-2020202020206-2020202020207-2020202020208-2020202020209-20202020202010-20202020202011-20202020202012-20202020202013-20202020202014-20202020202015-20202020202016-20202020202017-20202020202018-20202020202019-20202020202020-20202020202021-20202020202022-20202020202023-20202020202024-20202020202025-20202020202026-20202020202027-20202020202028-20202020202029-20202020202030-20202020202031-20202020202032-20202020202033-20202020202034-20202020202035-20202020202036-20202020202037-20202020202038-20202020202039-20202020202040-20202020202041-20202020202042-20202020202043-20202020202044-20202020202045-20202020202046-20202020202047-20202020202048-20202020202049-20202020202050-20202020202051-20202020202052-20202020202053-20202020202054-20202020202055-20202020202056-20202020202057-20202020202058-20202020202059-20202020202060-20202020202061-20202020202062-20202020202063-20202020202064-20202020202065-20202020202066-20202020202067-20202020202068-20202020202069-20202020202070-20202020202071-20202020202072-20202020202073-20202020202074-20202020202075-20202020202076-20202020202077-20202020202078-20202020202079-20202020202080-20202020202081-20202020202082-20202020202083-20202020202084-20202020202085-20202020202086-20202020202087-20202020202088-20202020202089-20202020202090-20202020202091-20202020202092-20202020202093-20202020202094-20202020202095-20202020202096-20202020202097-20202020202098-20202020202099-202020202020100-202020202020101-202020202020102-202020202020103-202020202020104-202020202020105-202020202020106-202020202020107-202020202020108-202020202020109-202020202020110-202020202020111-202020202020112-202020202020113-202020202020114-202020202020115-202020202020116-202020202020117-202020202020118-202020202020119-202020202020120-202020202020121-202020202020122-202020202020123-202020202020124-202020202020125-202020202020126-202020202020127-202020202020128-202020202020129-202020202020130-202020202020131-202020202020132-202020202020133-202020202020134-202020202020135-202020202020136-202020202020137-202020202020138-202020202020139-202020202020140-202020202020141-202020202020142-202020202020143-202020202020144-202020202020145-202020202020146-202020202020147-202020202020148-202020202020149-202020202020150-202020202020151-202020202020152-202020202020153-202020202020154-202020202020155-202020202020156-202020202020157-202020202020158-202020202020159-202020202020160-202020202020161-202020202020162-202020202020163-202020202020164-202020202020165-202020202020166-202020202020167-202020202020168-202020202020169-202020202020170-202020202020171-202020202020

çin bir yaradıcı kim? Azərbaycanın odəbi mühitində özü haqqında bayanat verir. Lakin, fikir verin, comi dördəcə il sonra Elçin "Poçt sənədində bosindo xoyalı" pyesini yazır və onun janrı "tragikomediya" kimi müəyyənloşdırılır. Bu 1970-ci ildir.

"Poç şöbosindo xəyal" qəhrəmanın xoyalları arasında ilmə-ilmə toxunub. Pyesin morkəzindən poç şobosindo çalışır. Ədilə adlı bir qadın dayanır. O, əsirin, oğar belə dəmək mümkünə, enerji morkəzidir, digər personajları poç şobosuna sənki onun auraşasına çatıb götürür. Pyesdəki bütün münasibətlər Ədilə ilə başlayır. Ədilə ilə də sona yetir. Onun monologları bu pyesin onurqasıdır, struktur osasıdır. Başqları sənki bəyənlərlər arasına daxıl olub çıxırlar, pyesin diaЛОji şəbəkəvarılığını tömən elbirlər.

Müllif öz pycsin realist bir planda işlenmişti, orada öz müasirlerini, öz müasirlerinim sönü moşotını, meşşan çağlarılarını gerçekte bir torzda oks etdirmiştir. Lakin İlçin çok asanlıqla bu tragicomediyada xoyalın, tosuvın, fantazyanın şorti dünyasına da adlaştırdı, oyun şartlığını quşlaştırmak maksıma bir hala çatdırıldı, personajı birincio gösterildi, digorlar onu göründürdü. Sonra, sonota kar bunuluna öz teatr idealını, öz teatr zövgüünü, öz teatral düşüncesinin ıslubunu ortalığına qoydurdu. Belo kıl, İlçinin 90-ı ildeye yazdıgı pycslerinin fakturasında da "Poçt şöbəsində xoyal" osor üçün karakterlik ıslubu çiziliyor, müxtolif ifadə variantlarında tokralar nacaq, goroçkıy ki, real hoyal epizodları xoş yali fantastik sohnolarlo, yusantılarla ovazlaşmalar oksınsa...

Elçin "Poçt səbəsində xoyal" tragikomediyasını bitirdikdən sonra pyes Yazın'ı müdafiə etdi. 1973-ıldı həvəslərinin və "Qızılı" adlı bir çikhoçmılı bəşdəvər qolomo alıb ədəbiyyatın teatr aləmiyə töqdim edir. Olsında isə Elçin bu pyes cıfır üçün nozordu təmudu, buna teletamaşa kimi fikirləşmişdi və onu Cəfər Cabbarlının xatirinosun itah emmişdi. Əfsusluşa olısun ki, bir çox tədqiqatçılar Elçin yaradıcılığının öyrənərkən təhlili çökiləcək coxşaylı materiallara üzvləşdikləri üçün "Qızıl" kim son dərəcə effektlü bədii-dramatik fakturaya malik bir osorin sahano moziyyətlorını görə bilməmişlər.

"Qızılı" lakonik bir pyesdir, çok konkretdir, hədofi daşıq vurur. Bu pyesi haradadası A.Qaşverdiyevin, N.Vozirovun güləmli və iğrətamış bir pərdələri pycşləri möqayisə etmək münkündür. Əsar bu yerdən başlayır ki, evə doktor çağırılıb, amma Kəblə Muxtarın özünün müayinə olunmasına heç cür razılıq vermır, elo "yox" deyiş durur. Bütün xahişlərə baxmayaraq həkimin Kəblə Muxtarın müayinə etmək şansı sifir emr, xostən vəziyyəti təsdiq olunur. Həmin qızılı pisanbaşa pişősür, qızdırmasi qalxır. Nöhatat, Kəblə Muxtarın oğlu qorar verir ki, atasını zor gücünə do olsa, doktora göstərsin. Doktorun müayinə aparması üçün imkan yaratısmış.

Sohnədə xəstənin başına yiğmiş kiş personajlar azarlarının etirazlarına, qışqırığına, hay-küyünə baxmayaq. Aslan boyin iznilə onun qollarını tutub bururlar, çıxasını, qaflanını oynindən çıxarınağa çalışırlar. Elə bu an-

Köböl Müxtər döyü bilmir, üriyə partləyir və
dünəyinən doğışır. Qofilden personajlardan
bir - Hacı Kazımzadəyə Köböl Müxtərin sinos
üstündə bir kiso aşkarlıyır, qızıl kisosu... Hacı
məri doğur bir-bırı... Son demo. Köböl Müxtər
tar naxışlığını duymuşa sohər təzənir, zirzə
miyo enib, qızıl kisosunu boyundan asıb, geri
dönüb, yatağına üzənib və hor kasın ona
yaxın düşməsinə koskin etirazda qarsılışayır
bunu qadağan cloyib... Aneqə Kebəl Müxtər
nın ölümü ilə o da molum olur ki, xostən ot
raftına toplaşlaşır heç də azarlanın vəziyyətini
ni düşümürmüsəllər, onun halına yannırmış
lar. Çünkü onlar qızıllarıñ kisodən yero dağlı
dığını görək Köböl Müxtəri haməcə unu
durlar və çaparaq qızıl yığmağı ölüyə münasib
səbətdə insan kimi, bir müsəlman kimi dav-

Ağın pərdəni:

Kiçik ixtisarla

ranmaqdandan üstün bilirlər... Bunun şahidi olan doktor Mahmud boy iso başını ovucları arasına alaraq "Uzaq! Uzaq!" çığırıb hadiso mokanını törk edir...

xana nömrəsində görüş" pyesi öz strukturunu, öz ovqat tonallığı cübarılı absurd dramaturgiyasının görkəmlini amerikalı tomsilçisi Edward Olbinin "Zooparkda no baş verib?" (5) pyesi ilə, demək olar ki, cini sıra dayanır...

Sözün düzü, mon möqaloni yazımağa başlayanda düşünmürdüm ki, Elçinin bir pordoli

pesçleri üzerinde belo güzışmalar aparır gen-
amplitüdaldarda fırıldırır yürüdöcöym. Düşünürüm ki, onları qısa anons clayaco-
yom, adlarını sıralayıb üstlerinden çevrekesi-
ni keççögüm. Anıma belo olmadı, sababi
do o oldu ki, bu kişiçkömeli pesçler, haqiqo-
tun, bir-birinden maraqlıdır! O cümlədən do-
“İləvəsan soğan!”... Yeno hamim 1990-ci ilde,
bu soñor avşut ayında (xahiş elçiyorum bu ta-
rixo xüsusiila dişqot elçiyim). Zügülba pansion-
atında qolomo alınmış bu pyes müxtolif

sonra, yenidən pyes yazmaq zöhmətinə qatlaşır və comi üç il intervalında 8 kiçik höcmli pyesi yazıb tamamlayır.

Onun "Ordenli yazılı ilo görüs" adlı fars janrınrı 1989-cu ilde yazdı birpordolu pyc- si bir yaltaqtığın tarixçisi kimi yoxular, oxunur və an maraqhsı budur ki, bu yaltaqtığın paradigmınsanın bütün keçmiş SSRİ-nin modeli. SSRİ vətəndəşlerinin isə hayır törzi, yaşamaq və dolammaq ılışlu görünür.

...Onun 1990-ci ildə qələmə alıǵı digər pycs "Mehmanxana nömrəsindən görüs" adlı nr. Bu dofa janr absurd kimi konkretlaşdırılıb. Pycs özüntün bütün olamətlorino və bədiyi sociyisçilorino gőrə xalis absurdur. Mehmanxana otığında təsədűfən iki nofus-mərini görüsür, biri mehmanxana otığını törkləndirib gedir, o birisi isə galır və otelin bəri işlədiyi fəsi cəngədən qəribən həndəsən ləzimlərinə

homin bu qatari sanksi lorslı-lorslı zaman Kəsimlərindən keçirirək Buzovna kondino gəndərdir, qatarın sornışlərini qatarda moskunlaşmış ruhalar ustadcasına qarışdırır, ora Nadejda Krupskayanın, Anastas Mikoyanın, Karl Marksın, Mixail Qorbaçovun şəhərlərinə gotirir. Deməli, bu elektrik qatarı təkəcə Buzovna qatarı deyil, hom do Sovetlər Birliliyi tarixi keçməsinən qalınmış bir zaman qat-

"Hövşan soğanı"nda bütün epizodlar

uzakdan gelen səsin danışlığı gülməli bir oh-

valərəntrafdan mozaikləşdirilir. Sosçyrçulo
ri eyti zamanda, qatarın somisçılırinə mo-
lumatlandırdı: "Babam 1914-cü ildə Kislo-
vodska istirahətini almışdır. Bir gün orada ya-
dına hövsən soğanı düşmüdü. Nökorini göndə-
rmişdi ki, gedib Bakıdan ona bir kisa Höv-
san soğanı götürsin... Nökor da gedib Hövsən
soğanının gətirmişdi..." Bax, bə shəhəvalatın
davamı bütün pyc boyu uzadıq galon sos tə-

Mehmetçik'in meşhur gorusunu şartlı ya tükürkücü bir pyesdir. Bu ona göre belədir ki, Elçi oxucunu ya seyrinizi ziyyötün, iki müsafer arasındaki ünsiyyotun müsabitiyle gerçekliyini inanırdır. Bu hoşqat qatan baş vero bilərmi? Bolko bu, qarabasın müdri, içinci müsaferin yorğunluğunu olamadı, polzumlu psixikasının tozahüründür. Çünkü birinci müsafer elə məmənxanaya otığna girindən əy yanına gəh dostu Natiq, gəh da istoklu qadını Ofeliyanı çağırıb istoyan Araq "no baş verir?", "niyo belo olur?" sualları absurd pyeslərinde heç vədo cavablanırmı.

Dünya, keyi on asabır pşemde kəndre
nəticə və ya mona yoxdur, hər şey sual altın
dadır, hər şey yozumdan asılıdır. "Mehman-

Elçin gelir...

borildirdi" yâni itmacının ritmik strukturu-
ndaki İslâmî bir ohvalatdır. Hörçend ki,
bunlar yalnız assosiyatlıdır, Elçinin piyeso
daxil etdiyi ohvalatı Azorbaycan obidibiy-
tin onomaları ilə, mülki folklorla əlaqələn-
dirmək cəhdidir.

Oslindo isim Bakı - Kislovodsk marşrutu üzre gerçekloşmış soğan ohvalatı Bakı - Buzovna marşrutuna bir refrendir, hör marşrut illor boyunca tokrarlanır vo hotta özü do istomadan tokraklar absurdunun simvoluna çevrilir.

"Hövşən soğanı" pyesi Bakı - Buzovna marsruṭut üzrə horokot edən elektrik qatarında dövrləri, insanların həyat törzini, onların sosial ağrıcılarlarını, qayğılarını, mösiş ko-mediyalarını absurd səhbbötərçəvəsindən panoramlaşdırır. Bir möqamı da unutmaq tələb deyil ki, bu absurd bürpdəli pyeslər Elçinin öz zamanına, öz məsləhirlərinə, ətrafda baş verən olaylara, bir ictimai-siyasi formasiyaya digərən keçidin antihumanist cizgilərinə, xarakterino ziyanlı-vatondaş rifleksiyası idi.

Elçin "Xüsusi sıfırış" pyesini do absurd adlandırmıştı ve onu da eli homin 1990-ci ilin avusturunda yazmışdı: iki kişisinin dialoqu kimi yazmışdı, inkişafının globallaşmanın paraxını açıp tökmüşü sohnaya, onların insan psixikasına տօսրոն, virtuallığının neqatitvitorundan gülo-gülo, onlara şəboldən clayo-clayo danışmışdı. Bunların ardınca Elçin 1991-ci ilde "Teatr", 1992-ci ilde "Yalan", "Qisas", "Su", 2006-ci ilde iso "Geç ponçosundan görünen dağlar" adlı bürarpolda pycslorını qolomo alıb çap clotidir. Bu sonuncular-sırasında müolişin Araz Dadaşzadəyə has etdiyi "Su" pyesi öz bodii mükəmmiliyyinə gör forqlarıntı...

"Su" pyesi öz kuruluşu etibarı ilo monop-
yesdir, mön işi struktur baxımlıdan bir qadın
monoloqudur. Lakin bu monoloqda onun
bütün hayrı bir kinolendə olduğu qodar
canlı görünür. Bir Qadın öz köhnə, çıxdan
tomur üzü görəməş otágında oturub corab
toxuyur so elo işi cümləsindən seyriñi (oxu-
cunu) xobardar cloyır ki, ü gündür onun evi-
no su golmir. Qadın bir şikayıcı ovqatda-
rıd, hoyatından bezmış bir halotodur vo co-
rab toxuya-toxuya deyir. Elo bu məqamda
krandan su darmaga başlayır. Qadın bu hadi-
soyo yalnız sözü rəksiyə verir, ancaq yerin-
den do torponşını kır, bir iş görsün, kranı bağ-
laşın, su yığışın, ciyi yığışdırı... Su işi elo
hey damır, damır, axib-axib bollaşır, su çana-
ğını doldurur, döşöymə dagırlı vo durnadır-
artır, artıb golib qadının topuzlarını kimi qal-
xır. Qadının sənki bu su ilo danışır, suya ha-
yatını danışır, suya dünyadan danışır. Vo qo-
ilden burdu molan olur ki, qadının su ilo öz-
hacılı-hesablı var.

Elinç bu dofta folklor donuzino bir daş atır ve pycsin ovvolino bir epiqraf kimi atalar sözü yazır: "su harda - dirilik orda". Osor isonu bı fikrin tam oks qubinquo gedir cıxır su harda - ölüm orda. Elinç atalar sözünün tostış clayır su suyun hor zamanın pozitivde qavranımlı stereotipini dağıtmaga çalışır. Hacıqoton, su otağı basır wo anbaan qadını dahanı cox öz içino alır. Elinç pycsin sanki exzatoloji bir ovqat yaratmaga başlayır wo axirot muqamına alovun yox suyun kümöyilə ger-

çokloşdur. Belalikle do su Qadına ölüm getiren bir stixiya kimi anlaşılır.

Pyesdo Qadının monoloğu sona yetdiyi anda Elçin bir romancı kimi bura olıbir remarka yazar vo bu remarkada heyatın bütün monalardan konarda, bütün monalardan hali bir söz olduguñ gösterir. İlomin remarkada Qadının düşüdüyü voziyotı konkretleşdiridor. Elçin bunlara qeyd edir: "Ağzı-burnu da suyun altında qalır, yalnız gözlerdi, otrafa-baxır vo Qadının ağıppaq saçları suyun yüzüne yayılır. Suyun içində telefonun zongı cısidılır. Zong çalır, çalır. Bir azdan Qadının başı suyun içinde tamam yox olur. Telefonun zongı iso elo helye calır, calır".

Bu, artıq Qadının intiharıdır, hoyatdan bezmiş, yorulmuş, yaşamacı ümidişlerini itmiş, yer üzünde gozmekdön, aşaqlarının ağrısını çökmeden zinharı golmiş birisinin intiharıdır. Qadının intihar qabığı monoloğu iso onun yaşadığı ömrün fragmencilerinden hörülüb, eله hörüküb, ki son Qadının yaşıtlarını bütövlükde göz önünde, təsəvvüründə canlandırma bilirsin, bu Qadını anlamaga, başa düşmeye, onun dordularına şorik olmağa çağırısan.

Bu məqənələr yazmaq hazırlığarkən aydınlaşdırıldı ki, olsindo, birkordəli pycəslər Elçindən ötürü möşəxarakerti daşıyib. Elçin nəzəriyyədə dramaturgiyanın sırlarını bir adəbiyyatşunas kim gözlənilər, mözhə birbəşə omulu tocrubədə bırlarla vayif olmağa soy gəstörər, iri höcmli pycəslər yazmaşından öncə özünü çıxışdırır, bə sahədə mükəmmal vordırılıqlara yiyələnməyi önməli və aktual sayıb. Bu, müstəqim şökildə həm Elçin şəxsiyyətinin bütövüldündən, hom yaradıcı bir insan kimi Elçinin özünə qarşı tolubkar, maksimallı olduğundan xəbor verir.

Vo Elçin homşo bunu açıqça boyan edib. O, "Literaturnaya qazeta" yeri verdili müşahibosindo "Sizin üçün yazıcı kimdir?" sualtı belə cavablandırıb: "Törrödüd edon adam! O adamdır ki, təkəz öz manafeyi haqqında düşümür. Onu həm də xalqın taleyi narahat edir. Naxt vaxt ki, comiyətəndə sabitlik yoxdur, na vaxt ki, hor şey kökündən möhv edilir, onu şübhələr didir: görəson, düzüm yol tutmuşdur? Deyək ki, 90-ci illərin yanvarından bu qədər adam neyə görə möhv oldu? Bu qurbanları monas nadır! Beləcə, hadisələrin ozaq-oxiyyotla folsus-mənövi dörkətmə prosesi gedir". Törrödüd edon adam şübhələnən adam deməkdir.. Möhv Elçin'in şübhə vo törröddüləri onun irihaçlı pəşəsər yazımcı həvəsinə, töbit ki, "Poçt şübosundan" xayal dan sonra omollıco longidirdi. Həc şübhəsiz ki, man bu xüsusda bir teatrşunas kimi özü seykiyət qonaqlorlarda çıxış edib bunları söyləyirəm. Olsun ki, İlçin bu qonaqlorla qotı razılışmasın vo onları həc qobul do cəmosin, və bixiyotlo bağlı tamam başqa dəllərlə gətirsin.

Amma bütün halkarda tırzıbedilimiz bir fakt ondan ibarotdır ki, o, öz yaradılığının 16 (1973-1989-cu iller) işi boyunca dram janına bir doş olsun müraciat etmîr. Düzdür, müraciat etmîr, amma retrospektif şokiş Elçin yaradılığının boyanıkları, ayndına görünür ki, bu zaman middötündə o, tokco dramaturgiyani yox, teatrı öyrənir, bir teatr-sümə kini nozori və təqnidiq möqəllələri

xış edir, yoni boşuna vaxt itirmir, sanki özünün dramaturq golocayıni şüraaltı qatında planlaşdırır, çatın bir missiya üçün hazırlıq keçir, bir sira möghür dramaturqların osorlurini diliniziçevirir.

O da tosadülli deyil ki, Elçin 1989-cu ilde 3 il sonrası davamlı olaraq kişiçiklərin püşkar yazar. Güman elçiyonu kimi, bu 3 il "Elçin böyük möşəqləri" kimi Azərbaycanın odobriyyatlı dünyası üçün təsniş eləşən, heç də qüsura yol vermərəm. Elçin dramatiq-nostaljiyyədə doğru üzün bir yol keçib golirdi. Mon həm özüm müsahidə oləmişim, həm də bir çox tonqidçilərin məqalo vo monografiyalardan oxumuşam ki, onlar oksorun Elçin əsərlərinə dəniznüşən, hənsi ki, bu da tamamilə doğrudur, onun dünyəngörüşünün, hissələr dünənyasının, bədiyi vo elmi-nəzəri yaradıcılığının energetik nüvəsi 60-ci illardır gətirür. Hələtə mon da bir neçə il bundan öncə Elçinin "Pyeslər" toplusuna yazdığım "Ön sözə" və "İndi fikirlərinim dayaq nüqtəsi, məqulənin tramplini kim! 60-ci illərin teatrını götürmək" düm vo buradan 90-ci illərə golirdim. Ancaq indiso bir qədər forqlı düşünmən. Həsab etdiyim kimi, Elçini bir tonqışdır, bir publisist, bir yazıçı kimi formallaşdırıb, məhə 60-ci illərdən, 60-ci illərin yaşantıları olub, 60-ci illərin mütəqrəbi ideyaları, 60-ci illərin odəbiyyatı vo sonot mühiti olub.

XX. ösrin 60-cı illeri görkemli nasır Elçi-
ni yaratdı, 90-cı illor ise görkemli dramaturq
Elçini...

Tosadüfî deyil ki, onun nosri ilo dramaturguya bir-birino müsabidoto sanksi özgür planetler kimdir: omlar bir-birino çox az oxşayırlar. İlçinin tohkiyo vo ovqatlar baxımlıdan çox yumsaq, aixici nosri var. O, nos hüdudlarında öz qohrannıların hamisinası qarşıltıtlardır, hotta mon deyirdim ki, ucdan-tutma (hotta müyyöyen personajların negativ-lorına baxımayaraq) onları sevir, onları dostları, xayınları bilir, onlara cyni ab üñüqatı yaşamı müstovisinde qorarlaşır, bu adamlarla öz tay-tugları, doğmalarla kimi mükalimə aparıır, ya da konarda durub hoyocanalı onları müsahide edir vo hordon da sanksi qorxur ki, no-sso diqqatından yayanır, arxa planda qalar, ya-zıcı obyektivinə düşməz. İlçin öz nosrindən homişo qohrannılarının yanındadır, personajlarının romantik çırıntılarına, lirik-psikoloji ovqatlarına, məsiət qayğılarına, mordılık duyğularına sörükdir. Onun nosrinin qoribən bir aixici müsisi var. Bu müsisi hansı notlar-

dasa "Bitlz" qrupunun mahnilarini, hansi notlardas fransiz Pol Morianin bostorlularini, hansi notlardas muqamlarini sux tosnis vo ranglorini xatirladir. Elçin öz romanlarında, hekai yolordinde, poveslordinde 60-ci illoro, o illoro da yaşmis insanların romantik alomino lanberdi vo o illerdan gerken dünuya çohra yi cynyon şusuloriaraxasindan baxir. O, in sanlara, hoqiqito, yaxsılığı, kişiliyi, sadaqot, tommosmazı xeyriyalılığı, odalot, monov paklıgia inanmaaq isteyir, noinki inanmaaq isteyir, hotta inanır da...

Bir sözük, İlçin nosrinin mayası 60-ci il
lorin inqilabi semimiyindö, yüzşarkı sado-
lövhüyündödir, oradan qaynaqları, kökları-
lı oradın qidalanlı boy atır, qolru-budaqı-
ağaca çevirilir. Bundan olavu on da qyqd elo-
yini ki, İlçin nosri hotta "Mahmud va Mor-
yon" romunidan görünün bozı fantasmaqorı-
opizodlarının mövcudluğunu haxmayaraq, so-
dərəcə gercəkli bir nosrdır. Öz nosridü illi-
çin meşkinlik heddi obur qoşşığındır.

çin maksimal doqquz şörfələri. Bu nəsli
dır şəbədoyo, lağla, ironiyaçı, pessimist ov-
qata, tünd, acı, işqisiz ronglorlu yer yoxdu.
Elçinin nosri sanki Günəş şöfəqləri içində
ışarıdan gör gərsaqdır.

siyadır. Düzdür, bu ifadəni Azərbaycan odo-
biyyatının bir səri nümayəndələri barosundan
islahat mürkəmənlik. Lakin Elçin digorka-
rından onuna seçcili ki, onun pycşorlunda 90-
ci illərin ayrı-ayrı situasiyaları bədii şəkildə
formalitədilərən əsərə gotirilmiş, dövr, zaman
vəzifə simvolik tərzdə obrazlaşdırılır. Sənki 90-
ci illər ona 60-cı illərdən tanış personajları:
kökündən forqlı bir toqqudından tanıdır. so-
notkarın gözdündə cəyən qohrəy ronglı
şüşələri qırılır. Elçinin personajları dolilioş,
axmaqlış, kərgodanlaşır, roboləşir, onlar
pul, məsəb əynəcəklərinə çevirilir, ifrat
dorocodu alçılıb olaşlaşırlar, eiburaslaşırlar.
Müllişfin sevimli qohrəmanları iso xosta-
hal olub öz romantik aləmlərinə qapılırular.
alıcısuz durumları ilə bərişirler. Elçinin yar-
adılığı üçün 90-cı illərdəkən səciyyəvi olma-
yan satrık ohval, sarkəm, acı kinaya, pessi-
mizm noflat, tünd boyalar onun pycşorlonda
üzüntü foal şəkildə yer almağa başlayır. Elçin-
nin yazi sohifələrinə zamanın kiri qırx, nos-
runda həc vəxt filosof olmağı can atmayan
Elçin öz dramaturgiyası çörçivindən filosof-
laşır, şorılığın zirvəsinə çatır, zaman və ma-
kanın çörçivolarının düşnə adıylar, hor cür
mənmiş sohifələrinin vurub dağıdır...

Boli. Elçin dramaturgiyaya, teatra tamam yeni bir Elçin kimi golridi. özünüñ bodı dünyasında ciddi doyusıklar aparmış bir mülliif kimi golridi, yeni adıbi xazıñı, yeni dişineçolrla, yeni fikirlerla, yeni bodı priyomlarla golridi, dramaturgiyo vo teatr tocrubisını oyani surottu yiyolonüb golridi vo boyık nosr dorasyasım pıys yaradılığılı iň ovozloyib galırdı. Niyo mon burada "ovažlomak" kalmosindan yaralardıñ! Niyo 60-çı illerin Elçini üçün sociyyayı adobi-bodı yaradılgan 90-çı illerin Elçini üçün sociyyayı adobi-bodı yaradılganın bu qodır forqlarındırmış! Ona qora ki, bu fikrin mübahisələr do doğura bilociyöni guman clayırom. Hęç şöküs ki, 90-çı illerin tütçin dramaturgiyası hęç de onun nəsrindəki xarakterlik olamlarıñıñ etiñ adobi-bodı libasda tozahüri deyil. 90-çı illerin Elçini heç do 60-çı illerin Elçininin davamı deyil vo 90-çı illerin Elçini heç do 60-çı illerin ideali ilü yaşayan Elçin deyil. 90-çı illerin Elçini tamam ayn, tamam yeni bir Elçinidir! Vo ağar geniş müğayisələr vo simvolik tosnıftalar müstovisini görürsök. Elçinin "Döbdi duşun-color"ıñ istinad eləsök, gorceyik ki, Elçin 90-çı illerdə rövur Lev Nikolayevic Tostoy- dan daha çox Semuil Bekketo yaxındır.

Təsadüfi deyil ki, Elçin Azərbaycan söhnəsinə absurdla golir, absurd pyeslərdən alında bukcı təpləvib golir.

Elçinin ilk dram əsəri "Poçt şöbəsində xəyal" (1970) tragikomediyasıdır.

Elçin'in 1989-1992-ci iller arası bir-birinin ardına yazdığı birbordulu psylorları dramaturji materialının mahiyetini tobozianı, estetik sıqılığını mükemmel manisyonomik, osl dramaturg vordislerinə yiyolondon, bu sahudo ustad olmaqelorunun reallığıdır.

Elçin'in dramaturgiyaya golişi mözh "Ah,

"Paris, Paris" (1992) pycisə qeydə alınmalıdır, çünki bu, artıq yazarının dramaturgiya ilə bağlı qolomb tocrübəsi deyil, müəllifin dramaturgiyaya olan iddiasının gerçöklüyüdir.

Elçinin teatra golişi iso müəllisin 1995-ci ilə "Mən sonır dayınam" komedyasının Azərbaycan Dövlət Rus Dram Teatrındakı sohñə təcəssümünün premiyerası ilə tarixəndür.

Və bundan sonra Elçinin nüvələri bir-biri

VÜ Bündan sonra Tülinin pyesini bir-bir
ayaq açıp Azərbaycan teatrlarının sohnosinus
yeriir, oradan isə böyük bir inam duyğusu
ilo sohrları aşır Avropa sohnolarının gedir,
dijnyava yayılır... və yayılmaqdadır...

Ona goro do man Elçinin dram yaradiciliginin, teatr foaliyyotinin hüsününü, ozmötüni, masstabını xüsusi olaraq vurgulamaq niyyotu ilo deyendo ki, "ACIN PÖRDƏNİ: ELÇİN ÇALIR!!!!", təm başlıyam.